

Sədaqət Musayeva  
ADU

## BAĞIRSAQ DİSBAKTERİOZU

**Açar sözlər:** organizm, bağırsaq, mikroflora, bakteriyalar, immunitet

**Keywords:** organism, intestine, microflora, bacteria, immune

**Ключевые слова:** организм, кишечник, микрофлора, бактерии, иммунитет

Disbakterioz bağırsaqlardakı mikroorganizmlər balansının pozulması ilə xarakterizə edilərən infeksion xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, disbakterioz müstəqil nazoloji bir xəstəlik hesab edilmir [6].

İnsan öz həyatı boyunca müxtəlif mikrobiylər simbiotik (simbioz yun. "simbiozis" – müstərək hayat) münasibətdə yaşayır. Bu növbəti arasında həm patogen, həm də insan orqanizmi üçün olduqca faydalı olan mikroorganizmlər vardır. İnsanın həzm sisteminde yaşayan bəzi bakteriyalar insan orqanizmi ilə mutualist (lat. "mutual" – qarşılıqlı), yəni qarşılıqlı faydalı münasibətdədir. Belə ki, insan vücudu bir sıra bakteriyaların qidalanması üçün əlverişli mühit təşkil edir və insan orqanizminin sağlamlığı və bir sıra həyat funksiyalarının yerinə yetirilməsi vücudumuzda məskunlaşan bu kimi bakteriyaların əvəzsiz xidməti sayəsində mümkün olur [3]. Sağlam yetişkin bir şəxsin orqanizmində təxminən 500 növbənən olan 3 kiloqrama qədər bakteriya var. [4] Ümumiyyətlə, mikroflora obliqat (əsas mikroflora) və fakultativ (şərti-patogen) mikroorganizmlərin cəmindən ibarətdir. Mikrofloranın əsas tərkibini (95-99%) anaerob mikrobiların nümayəndələrindən bizlərə çox yaxşı məlum olan Bifidobakteriya, Laktobakteriya, Bakteroid və bir sıra digər mikrobiylər təşkil edir. Bağırsaqdakı aerob floranın sabit bir tərkibi yoxdur və normal halda ümumi miqdarı 5%-i aşınır [3]. Mikroflora balansının geri qalan bir fai-zini təşkil edən Enterobakteriyalar, klostridiya, stafilocokklar, peptokokklar, fuzobakteriyalar və s. şərti patogen mikrobiyadır. Yəni bu bakteriyalar yalnız müəyyən şərait daxilində xəstəlik törədə bilirlər, onların daxil olması sağlam orqanizmə heç bir zərər vermir. Lakin, onların miqdarı çoxaldıqda xeyirli bakteriyaların mehv olmasına, yəni sağlam mikroflora balansının azalmasına səbəb olurlar. İnsanın həzm sisteminde məskunlaşan bakteriyaların qeyd edilən bu tərkibi normal hesab olunur və müəyyən bir orqanizmin sağlamlığı üçün gərəkli olan keyfiyyət və kəmiyyət tərkibli normal mikroflora vəziyyəti eubioz adlanır [3]. Yalnız eubioz şəraitində insanların mikroorganizmlərə qarşılıqlı faydalı yaşaması mümkün olur. Müxtəlif səbəblərlə mikrofloranın pozulması, xeyirli-zərərli (şərti-patogen) bakteriya nisbətinin sonuncuların hesabına dəyişməsi zamanı disbakterioz və ya başqa adla disbioz baş verir [1]. Qeyd etmək lazımdır ki, orqanizm üçün faydalı bütün bakteriyalar əsasən bağırsaqlarda məskunlaşdırılmışdır. Məlum olduğu kim ana bətnində döllən bağırsaqları tamamən steril olur. Doğuş zamanı uşağın bağırsaqlarına ananın vaginal florasında olan bakteriyalar keçir. Bu mikroflora tranzitar xarakterli, yəni çox qısa müddətli olur. Doğusdan sonra uşaq ana südüylə qidalanmağa başlayır və ay-

din məsələdir ki, körpənin bakterial florasının formallaşmasında ananın sağlamlığı olduqca mühümdür. Təxminən bir ay müddətində yenidögülmüş uşaqın normal mikrobiosenuz formalaşmış olur. Ana südüylə qidalanan körpənin bağırsaqlarında bifidobakteriya və digər faydalı bakteriyaların məskunlaşması üstünlük təşkil edir. Qeyd etmək lazımdır ki, körpənin qida rasionuna vaxtından tez müxtəlif əla-və qidalanın daxil edilməsi disbakterioza yol aça bilər.

Bəs normal bağırsaq mikroflorası nə üçün lazımdır? Normal mikroflorası olan sağlam bağırsaqlarda yaşayan mikroorganizmlər insan orqanizmi üçün çox əhəmiyyətlidir, bağırsaqların həzm prosesində fəal iştirak etməsinə imkan yaradır. Bağırsaq mikroflorası orqanizmdə bir çox vacib funksiyaları yerinə yetirir: - Sağlam mikroflora bir orqanizm üçün zəruri olan qida maddələrinin həzm edilməsi və mənimşənilməsi prosesində fəal işrak edir, bağırsaq selikli qışalarından dəmir, kalsium və digər zəruri mikroelementlərin qana sorulmasını asanlaşdırır.

- Sağlam flora bağırsaq peristaltikasını tənzimləyir, süd turşusu, zülal və aminturşuları, həmçinin K və B qrupu vitaminları sintez edir.

- Bağırsaq mikroflorasının faydalı mikroorganizmləri orqanizmin immun sisteminin qurulmasında zəruri olan immunoqlobulinlərin sintezində və yerli immunitetdə iştirak edir, müxtəlif patogen və kanserogen amillərə qarşı bağırsaq epitelinin müqavimətini artırır, mədə bağırsaq sisteminin selikli qışasını zərərli mikroblastların hücumundan qoruyur, orqanizmə daxil olan toksik maddələri və allergenləri zərərləşdirir, allergiyaların qarşısını alır.

- Xeyirli mikrofloranın həmçinin bağırsaq epitel qatı hüceyrələrinin yenilənməsi, ATR daşınması və bağırsaq epitelinin enerji təhcizatı, bağırsaqlarda fiziki-kimyəvi mühitin sabitliyinin saxlanması kimi vacib funksiyalarında vardır.

Bağırsaqlarda xüsusi əhəmiyyəti olan bağırsaq florasının əsas tərkib hissəsini təşkil edən Bifidobakteriyalardır. Bağırsaq divarı və boşluğunda məskunlaşan bifidobakteriyalar heç bir şərait daxilində xəstəlik törətməyən yeganə dost mikroblardır. Onların dostluqları ilk növbədə anaerob olması, yəni vücudumuzun oksigeninə ehtiyaclarının olmamasından irəli gəlir. Bifidus florası *Sallmonella*, *Shigella* və bir çox digər patogen mikroorganizmlərin bağırsaq divarından keçməsini önləyir. Ana südüylə qidalanan körpə uşaqların bağırsaq florasında xüsusi əçox bifidobakteriyalar olur ki, bu da uşaqın xarici mühit amillərinə qarşı döyümlü olmasında böyük rol oynayır. Bifidobakteriyalar B qrup vitaminları, xüsusi B3-nikotin, B1-tiamin, B7 (H vitamini) – Biotin, B9 - fol turşusu və həmçinin onların sorulmasını təmin edən aminturşu və zülal sintez edir.

Mikrofloranın digər bir əhəmiyyəti təmsilçisi Laktobasillərdir. Ağız boşluğu daxil olmaqla həzm sisteminin bütün hissələrində məskunlaşan Laktobasillər insan bədəninin ən güclü qoruyucularıdır, bağırsaq mikroflorasındaki digər mikroorganizmlərlə qarşılıqlı fəaliyyətə girərək orqanizmdə öz antibiotiklərini istesal etməklə şərti-patogen mikroblastları və kəskin bağırsaq infeksiyalarının törədicilərini zərərsizləşdirir. Bu bakteriyalar süd turşusu və hidrogen peroksid ifraz edir, bağırsaqlarda cürüntülü florani dəf edərək turş mühit yaradır, kalsium, dəmir və D vitaminin mənimşənilməsini asanlaşdırır. Bağırsaqların xeyirli florasını təmsil edən Laktobakteriyaların orqanizm üçün ən mühüm xüsusiyyətlərindən biridə bağırsaqlarda olan xərcəng hüceyrələrinin inkişafının mane olmaqla bağırsaq və süd vəzisi

xərcənginin qarşısını almaqdır. Laktobakteriyalar immunoqlobulin sintez edir və orqanizmin immunitetində mühüm rol oynayır. Süd məhsulları ilə yaşayan bu kiçik bakteriyalar olmadan həzm sisteminin normal sağlam fəaliyyəti və insan bədəninin sağlamlığı mümkün deyil kimi görünür. Lakin, onu da qeyd etmək lazımdır ki, hətta mikrofloranın bu xeyirli sakinləri də təhlükəli ola bilər. Laktobasillərin sayının həddindən artıq çox olması da mikrofloranın ekoloji tarazlığını pozur və onlar ağız boşluğunda bir sıra xəstəliklər törədir [1].

Bağırsaqların xeyirli mikroorganizmlərinin insan orqanizminin sağlamlığı üçün vacib olan bütün yuxarıda qeyd edilən funksiyaları bağırsaq mikroflorasında ekoloji tarazlığın pozulmadığı hallarda mümkündür. Bu tarazlığın pozulması bağırsaq disbakteriozu adlanır. Beləliklə, bağırsaq disbakteriozu mədə-bağırsaq traktının ayrı-ayrı hissələrinin özünəməxsus xüsusiyyətləri və ətraf mühitin müxtəlif təsirləri arasında olan dinamik tarazlığın pozulması nəticəsində bağırsaq mikroflorası balansının kəmiyyət və keyfiyyətcə dəyişmiş olduğu bir vəziyyətdir. Disbakterioz orqanizmin ciddi pozğunluğu sayılır. Bu zaman maddələr mübadiləsi pozulur, immun sistem zəifləyir və disbakterioz fonunda müxtəlif xəstəliklər baş verir. [6] Orqanizmdə mövcud olan xəstəliklərin inkişafı, xroniki xəstəliklərin kəskinleşməsi üçün disbakterioz əlverişli şəraitdir.

Disbakterioz zamanı bağırsaqlarda qida maddələrinin parçalanması və mənimşənilməsi normal şəkildə gedə bilmir, kifayət qədər həzm olunmayan qida külələri bağırsaqda cürünməyə başlayır ki, bununda nəticəsində xeyli miqdarda toksinlər və zəhərli maddələr əmələ gəlir. Tədricən bağırsaq divarlarından qana sorulan bu toksin və yad zülallar qan dövranı ilə bütün orqanizmə yayılır və tədricən orqanizmin xroniki intoksikasiyasına səbəb olur. Xroniki intoksikasiya ilə mübarizə edən orqanizmin müdafiə qabiliyyəti, ümumi immuniteti zəifləyir və müxtəlif infeksion xəstəliklərə qarşı həssaslığı artır. Allergiyalar, bronxial astma, yoğun bağırsağın xərcəngi və digər təhlükəli xəstəliklər inkişaf edir [2]. Disbakterioz zamanı orqanizm üçün zəruri olan qida maddələrinin həzm edilməsi və sorulması prosesinin pozulması nəticəsində vacib mikroelementlər kifayət dərəcədə mənimşənilmər, anemiya və hipovitaminozlar inkişaf edir.

Bağırsaq mikroflorasının pozulması bir çox səbəblərdən baş verə bilər: - mədə-bağırsaq sisteminin kəskin və xroniki xəstəlikləri (xolesistit, pankreatit, qastrit, mədə və onikibarmaq bağırsaq xora xəstəliyi, kolit) - kəskin bağırsaq infeksiyaları

- keyfiyyətsiz qidalanın qəbulu və rejimsiz qidalanma, yağlı, şirin, rafinədilmiş qidalanın həddindən çox qəbul edilməsi, qida rasionuna süd məhsulları və eləcədə tərkibində bitki sellülozu olan qidalanın daxil edilməməsi, kəskin pəhrizlər antibiotiklərin, hormonal və qeyri-steroid iltihab eleyhina preparatların və bağırsaq selikli qışalarına təsir edən digər preparatların uzun müddətli qəbulu

- orqanizmin immun çatışmazlığı
- psixoloji sarsıntılar, stress
- tez-tez keçirilən kəskin respirator virus infeksiyaları
- bağırsaq qurdaları
- Conkoloji xəstəliklər zamanı aparılan kimyəvi və radioloji təreapiya selikli qışaların yaşı xüsusiyyətləri ilə bağlı dəyişiklikləri
- spirtli içkilərin çox istifadə edilməsi

Bağırsaq disbakteriozu olduqca geniş yayılmışdır. Mütəxəssislərin hesablanmasına görə yer kürəsinin orta yaşı əhalisinin 90%-ə qədəri bağırsaq disbakteriozundan əziyyət çəkir. [5] Təəssüf ki, disbakterioz erkən mərhələlərində tama-milə asimptomatik olur və yaxud əlamətlər o qədər zəif olur ki, bir çoxları ona diqqət yetirmirlər.

Qeyd etmək lazımdır ki, disbakteriozun dərəcəsi bir çox amillərlə (organizmin immun vəziyyəti, həyat tərzı və s.) bağlıdır. [7] Belə ki, məsələn, iki həftə davam edən antibiotik müalicəsi bir şəxsədə mikroflora balansını əhəmiyyətsiz dərəcədə pozduğu halda, digər bir şəxsədə ağır disbioza səbəb ola bilər.

Disbakteriozun əlamətləri aşağıdakılardır:

- ishal və qəbizlik formasında təzahür edən edən nəcis ifrazı pozğunluqları, nəcisin selikli və kəskin turşumuş, yaxud çürük qoxulu olması
- qəfildən meydana çıxan nəcis ifraz etmə istəyi, bağırsağın tam boşalmaması hissi
- qarında müxtəlif xarakterli (küüt, sizidayan, sancışəkilli) ağrılar
- bağırsaqlarda çox qaz yaranması
- qarının köpməsi, metiorizm, gəyirmə və bağırsaq qurultusu
- dərinin avazılması, saçların tökülməsi, dırnaqların qırılması, dodaq selikli qışasında, əsasən dodaqların birləşdiyi nöqtələrdə çatların əmələ gəlməsi ilə təzahür edən hipavitaminozlar.
- iştahsızlıq, ürəkbulanma və bəzən qusma, ağızda metal tamı
- zəiflik, tez yorulmaq, əhvalın tez-tez dəyişməsi, tez hirslenmə, baş ağrıları, yuxunun pozulması
- kəskin respirator virus xəstilikləri (KRVX)
- dəridə quruluq, dəri elastikliyinin itirilməsi və qırışların əmələ gəlməsi
- asmatik bronxit, dəridə qaşınma və müxtəlif xarakterli səpgilirlə müşayət olunan allergik reaksiyalar

Disbakterioz diaqnozu xəstənin ümumi vəziyyətinin ətraflı nəzərdən keçirilməsi (şikayətləri, yanaşı gedən xəstilikləri və s.) və aparılan bir sıra laborator müayinələrin nəticələri əsasında qoyulur. Nəcisin kaproloji və mikrobioloji müayinələri nəticəsində bağırsaqların funksional fəaliyyəti və disbakteriozun inkişaf dərəcəsi qiymətləndirilir.

Bağırsaq disbakteriozunun müalicəsi qastroenteroloq tərəfindən aparılır. Müalicə bir neçə istiqamətə - patogenetik müalicə (xəstəliyin səbəbinin aradan qaldırılması) və yaranmış olan patoloji vəziyyətin düzəldilməsi, xəstəliyin əsas simtomlarının aradan götürülməsi və bağırsaqların normal biosenozunun bərpası edilməsinə yönəldilir. [4] Onu da qeyd edək ki, bağırsaq florاسının normal balansının bərpası olduqca çətin və uzunmüddəti müalicə tələb edir. İlk növbədə bağırsaqlar zərərlə mikroorganizmlərdən təmizlənir. Disbakteriozun müalicəsində bir neçə qrup xüsusi dərman preparatları tətbiq edilir. Tərkibi bağırsaqların xeyirli florasi təşkil edən laktov-bifidobakteriyalar və onların həyat məhsulları ilə zənginləşdirilmiş probiotiklər disbakterioz müalicəsində tətbiq edilən xüsusi preparatlardır. Müalicədə probiotiklərlə yanaşı tətbiq edilən prebiotiklər isə bağırsaqların xeyirli florasi üçün qida funksiyasını yerinə yetirir. Bağırsaq disbakteriozunun müalicəsində həmcinin tərkibində probiotik və prebiotikləri birləşdirən sinbiotiklərdən də istifadə edilir.

Simbiotiklər bağırsaqlarda probiotik mikroollarının yaşamasını stimullaşdırır daha müasir preparatlardır. Qida rejiminin tənzimlənməsi, sağlam pəhriz, disbakteriozun müalicəsinin ayrılmaz tərkib hissəsini təşkil etməlidir.

Disbakteriozun profilaktikasında mədə-bağırsaq trakti xəstəliklərinin vaxtında və düzgün müalicə edilməsi, antibakterial preparatların həkim təyinatı olmadan qəbul edilməməsi, düzgün qidalanma-qida qəbulunun tənzimlənməsi, qidalara süd məhsulları, meyvə və tərəvəzləri daxil etməklə düzgün rasional qidalanma rejiminə əməl edilməsi mütləqdir. Unutmamalıçı ki, bağırsaqlarımızın mikrob florasının keyfiyyət və tərkibi qəbul etdiyimiz qidalardan asılıdır.

### Ədəbiyyat

1. Рудницкая Людмила, Болезни Желудка и Кишечника: Лечение И Очищение. Спб: Питер. 2010.
2. Гарбузов Геннадий, Дисбактериоз. Лечение и профилактика без лекарств. Спб: Питер. 2009.
3. <http://zhizn-i-zdorove.ru/224-disbakterioz-kishechnika-cto-jeto-lechenie-disbakterioza.html>
4. <https://saglamolun.az/index.php/hezm-orqanlari/549-barsaq-disbakteriozu.html>
5. <http://www.likar.info/bolezni/Disbakterioz/>
6. <https://myfamilydoctor.ru/disbakterioz-u-vzroslyx-simptomy>
7. [http://www.krasotaimedicina.ru/diseases/zabolevanija\\_gastroenterologiya/dysbacteriosi\\_s#h2\\_](http://www.krasotaimedicina.ru/diseases/zabolevanija_gastroenterologiya/dysbacteriosi_s#h2_)

### Summary

#### Intestinal Dysbacteriosis

Article gives extensive information about intestinal dysbacteriosis. The research provides comprehensive information about one of the main problems of gastroenterology which is the part of modern healthcare such as intestinal dysbacteriosis. Author also covers topics such as prophylaxis and treatment of intestinal dysbacteriosis.

### Резюме

#### Дисбактериоз кишечника

Статья содержит обширную информацию о дисбактериозе кишечника. Исследование предоставляет исчерпывающую информацию об одной из основных проблем гастроэнтерологии. Она является одной из важных проблем современного здравоохранения. Автор также рассматривает такие темы как профилактика и лечение дисбактериоза кишечника.